

proqramlaşdırma



proqramçıya ehtiyac həmişə var

Xüsusilə də son dövrlərdə bu tələb artaraq davam edir. Bu təkcə ölkəmizdə deyil, bütün dünyada belədir. Proqramçılıq peşəsinin üstünlüklərindən biri də insana dünyanın hər yerində işləyə bilmə imkanı verməsidir.

Code Academy-nin yerli və qlobal bazarın ehtiyaclarını nəzərə alaraq Microsoft-un tədris proqramı əsasında hazırladığı Proqramlaşdırma təhsili tələbələrini beynəlxalq sertifikatıya imtahanlarına hazırlayır. Microsoft-un rəsmi sertifikatları ilə məzunlarımız həm yerli, həm də qlobal şirkətlərdə iş tapmaq imkanı əldə edirlər.

Code Academy 2015-ci ildən proqramçı yetişdirir. Məzunlarımız müxtəlif şirkətlərdə və dövlət təşkilatlarında proqramlaşdırma sahəsində işləyir.

kimlər üçündür?

Ali təhsil sistemindən fərqli olaraq Proqramlaşdırma təhsili almaq üçün riyaziyyat və ya mühəndislik kimi mövzular barədə öncədən məlumatlı olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə proqramçı olmaq üçün istekli olmaları kifayətdir.

İngilis dili və proqramlaşdırma barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.

Ç.a.

Ç.

C.a.

C.

Ş.

B.

22 həftə

həftə içi səhər

9:00 – 12:45

22 həftə

həftə içi günorta

14:00 – 17:45

29 həftə

həftə içi axşam

19:00 – 21:45

LAB

əlavə
məşğələ
saatları

35 həftə

həftə sonu səhər

10:00 – 14:45

35 həftə

həftə sonu günorta

15:30 – 20:15

#KodBurada



tədris proqramı

Toplam 350 saat davam edən Proqramlaşdırma tədris proqramında öyrəniləcəklər:

- Software Development Fundamentals
- Object Oriented Programming in C#
- Programming in HTML5 with JavaScript and CSS3
- Database Administration Fundamentals
- Developing ASP.Net Web Applications
- Web Application Development in React JS

sertifikasiya

Proqramlaşdırma tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Microsoft Technology Associate – MTA
- Microsoft Certified Professional – MCP
- Microsoft Certified Solution Associate – MCSA: Web applications
- Microsoft Certified Solution Developer – MCSD: App Builder

iş yerləri

Proqramlaşdırma tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

- Dövlət qurumlarının, böyük şirkətlərin İT və proqramlaşdırma bölmələrində
 - Front-end proqramçı
 - Back-end proqramçı
 - SQL developer
 - Full stack web developer
 - UI Developer
 - Proqramlaşdırma mütəxəssisi
 - Kiçik proqramçı
- Kiçik və orta müəssisələrin İT və proqramlaşdırma bölmələrində
 - Back-end engineer
 - Front-end engineer
 - Biznes analitik
- Şirkətlərin layihə idarəetmə departamentində
 - Layihə mütəxəssisi
 - Layihə meneceri
 - Layihə rəhbəri



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdislərlə təmin edir.

Qısaca, #GələcəkBurada

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az